

Mövcud reallıq kənd təsərrüfatı kooperativlərinə yeni yanaşma tələb edir

Aqrar sektorun inkişafı Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Kənd təsərrüfatının subsidiyalasdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lizenziyalasmanın tekmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin uzadılması bu sahəyə daim diqqət göstəriləyini sübut edir.

2001-ci ildən kənd təsərrüfatı torpaq vergisindən başqa, bütün növ vergilərdən azad edilmişdir. 2013-2021-ci illər kənd təsərrüfatında əsas kapitala qoyulan 4,6 milyard manat investisiyanın da 60 faizi dövlət investisiyaları olmuşdur. Əldə olunan uğurlara baxmayaraq, əsas kapitala investisiyalar vergi güzəştərinin başlanıldığı 2001-ci illə müqayisədə 2021-ci ildə 2,8 dəfə artlığı halda, məhsul istehsalı cəmi 1,5 dəfə artmışdır ki, bu da investisiyaların iqtisadi səmərəliliyinin aşağı olmasını əks etdirir. Təsadüfi deyil ki, aqrar sektorda investisiyaların iqtisadi səmərəliliyi 2015-ci illə müqayisədə 1,7 dəfə aşağı düşmüştür. Bu dövr kənd təsərrüfatında çalışınların sayı isə artaraq 2021-ci ildə 1,8 milyon nəfərə yaxın olmuşdur. Başqa sözlə, ölkə üzrə məşğul əhalinin 36 faizindən çoxu kənd təsərrüfatında çalışmışdır.

Azərbaycanda aqrar sektorun inkişafında aqroparklarla yanaşı, təşkilati-hüquqi forma kimi kooperativlər də böyük rol oynaya bilər. Lakin ölkədə nədənsə kooperativ hərəkatı zəif inkişaf edir. Halbuki inkişaf etmiş ölkələrdə kooperativlər kənd təsərrüfatının inkişafında ən güclü vasitə hesab edilir. Kooperativləşməni stimullaşdırmaq məqsədilə Kanadada, Yaponiyada və Avropa İttifaqı ölkələrində kooperativlərə güzəştli kreditlər verilir, əlverişli vergilər tətbiq edilir, fermerlərə məxsus geniş emal və ticarət müəssisələri yaradılır. Həmin ölkələrdə torpaq bankları, kredit və sigorta kooperativləri fəaliyyət göstərir. Kənd təsərrüfatı maşınları, yem, gübə, dərman vasitələrinin istehsalı üçün kooperativlərin assosiasiyanı və elmi-tədqiqat kooperativləri yaradılır. Büttün bunlar nəticəsiz qalmır. Məsələn, Şimali Avropa ölkələrində ət məhsullarının 80, Norveç və Finlandiyada süd məhsullarının hamısı və ümmülikdə qida sənayesinin 55 faizi kooperativlərdə istehsal olunur. Kooperativlərin birlüyü sayəsində ortadakı vasitəcılər bazardan sixşdırılıb çıxarıılır. Bunlardan əlavə, kooperativlərin təkmilləşdirilməsi üçün dövlət hesabına müxtəlif proqramlar maliyyələşdirilir. Kooperativlər həmçinin özlərinin sənaye və ticarət müəssisələrini yaradır, birləşərək iri kooperativ kimi bazara daxil olur, müxtəlif sahələr üzrə ixtisaslaşırlar.

Kənd təsərrüfatının gəlirlər işlədiyi ölkələrdə dövlət siyasetinin əsas məqsədi torpaqdan səmərəli istifadə etməklə məhsul istehsalını artırmaqdır. Fermerlərin Yaponiyada 97, İtaliyada 76, Belçikada 33, Hollandiyada 28 faizi 5 hektardan az torpaq sahəsindən istifadə edir. Fransada isə 5 hektardan az torpaq sahəsi olan fermer yoxdur. Həmin ölkədə torpaq sahəsi 10 hektardan çox olan fermerlərin xüsusi çoxası 80 faizdir. İsvəçədə bu rəqəm 69, Hollandiyada 58, Belçikada 52, Danimarkada 84, Yeni Zelandyada 79, İtaliyada 12 faiz təşkil edir.

Azərbaycana gəldikdə, ölkəmizdə də kooperativlər fəaliyyət göstərir. Məsələn, 2016-cı ilin əvvəllərində Salyan rayonunun Qarabağlı, Kərimbəyli, Təzəkənd və Kolani kəndlərini əhatə edən və 5 torpaq sahibinin təsisçiliyi ilə "Qarabağlı Kollektiv İstehsalat Təsərrüfatı" yaradılmışdır. İsmayıllı rayonunun Külliü kəndi ərazisində isə "Külliü kənd təsərrüfatı məhsullarının istehsalı" kooperativi

fəaliyyət göstərir. Kooperativdə 29 nəfər torpaq mülkiyyətçisi ilkin mərhələdə 140 hektardan artıq pay torpaq sahələrini, texnika və digər istehsal vasitələrini cəmləyərək birgə təsərrüfat forması yaratmışdır. Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının da əkilib-becarılması barədə kooperativ üzvləri qarşılıqlı razılıq əldə etmişlər.

2016-cı ildə qəbul edilmiş "Kənd Təsərrüfatı Kooperasiyası haqqında" qanunda deyilir ki, kənd təsərrüfatı istehsal kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşərək yaradılan hüquqi şəxsdir (maddə 1.1.3). Qanunun bu maddəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109-cu maddəsinə uyğun deyil. Belə ki, məcəllənin 109-cu maddəsində yazılıb ki, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könnüllü birliyidir. İştirakçılarının maddi və başqa tələbatının ödənilməsi məqsədilə onun üzvlərinin əmlak pay haqqı birləşdirilir. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmədə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüquqi verən əmlak payıdır. Əlavə pay haqqı kooperativ üzvü tərəfindən öz arzusu ilə ödənilən və dividend almaq hüququ verən paydır.

Qanunda "kənd təsərrüfatı məhsulları istehsalçısı" anlayışının mahiyyəti açıqlanaraq yazılmışdır ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı əmtəəlik kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxsdir. Belə olan halda 1.1.3. sayılı maddədə ancaq fiziki şəxslərin birləşməsi əsasında kooperativin yaradılması məntiqsiz görünür. Çünkü kənd təsərrüfatı məhsullarının istehsalı ilə və ya hansısa xidmət göstərən hüquqi şəxsin kooperativin təsisçilərindən olmasına məntiqə uyğun bir haldır və təbiidir.

Məlumat məsələlərdən biri də kənd təsərrüfatı məhsullarının satışı sivil sistemini qurmaqdır. Bu problemi həll etmək məqsədilə Prezidentin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi" sahəsində əlavə tədbirlər haqqında" sərəncamında ölkə ərazisində tədarük-satış bazalarının, ticarət şirkətlərinin, logistik və topdansatış mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Məlumatdə ki, Prezidentin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Nizamnamə kapitalı dövlət büdcəsinin vəsaiti hesabına formalasın ASC-nin yaradılmasında əsas məqsəd dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzlaşdırılmış qaydada həyata keçirilməsini təmin etməkdir. Hesab edirik ki, quruma ərzaq məhsullarının idxləna icazə verildiyi kimi, həmin məhsulları ixrac etmək və daxili bazarda satışını həyata keçirmek səlahiyyəti verilməsi də düzgün olardı. Bu addım istehsalçıları və ölkə əhalisini möhtəkirədən, inhisarçılarından qoruya bilər. İndi problem ondan ibarətdir ki, daxili bazarda məhsul istehlakçıya çatanadək 3-4 dəfə əldən-ələ keçir ki, bu da sonda sünə bahalaşmaya səbəb olur. Məsələn, kərə yağıının 1 kiloqramının idxlə qiyəti 5-6 dollar olduğu halda, Bakı marketlərində 9,5-10 dollara satılır. Digər zəruri ərzaq məhsullarının qiyətləri də təxminən eyni yolla formalasın. Bunun qarşısının alınması yollarından biri əsas kənd təsərrüfatı məhsullarına dövlət sifarişinin tətbiq edilməsidir.

hüquq bir səsin pay dəyəri prinsipi əsasında həyata keçirilməlidir. Bir üzvün payı nə qədər çox olsa, bir o qədər də səsə malik olmalıdır.

Torpaqların kəndlilərin mülkiyyətinə verilməsi nəticəsində bu gün Azərbaycan fermerləri fərdiçiliyə üstünlük verirlər.

Kooperativləşmənin normativ hüquqi bazası formalaşdırılların bu milli xüsusiyyətlər hökmən nəzərə alınmalıdır. Odur ki, indi yerlərdə fermerlər arasında kooperativləşmə ilə bağlı təbliğat-təşviqat işləri genişləndirilməlidir.

Bunun üçün, fikrimizcə, kooperativlərin təşkilati-hüquqi forması elə seçilməlidir ki, kooperativə daxil olanların istehsala (xidmətə) aid olan daşınan və daşınmaz əmlakı torpaq sahəsi də daxil olmaqla bazar qiyətləri ilə dəyərləndirilsin və kooperativin nizamnamə kapitalına pay kimi daxil edilsin.

Başqa sözlə, kooperativlərin kollektiv mülkiyyətə əsaslanması zoruridir. Kooperativi tərk edərkən onun üzvü pay kimi nizamnamə kapitalına qoyduğu və digər əmlakını natura və ya dəyər formasında geri götürmək hüququna malik olmalıdır. Hesab edirik ki, ancaq belə təşkilati-hüquqi formada kooperativin üzvü bütünlükdə kolektivin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli olmasında maraqlı ola bilər.

Yəni digər iqtisadi sahələrdə olduğu kimi, aqrar sektorda da kooperativlər kollektiv mülkiyyətə əsaslanmalıdır.

Kooperativlərin formalaşmasını stimullaşdırmaq məqsədi ilə dövlətin maliyyə resursları yalnız kooperativlər vasitəsilə aqrar sektora istiqamətləndirilməlidir.

Vergi güzəştərinin kooperativlərə 3-5 il müddətində verilməsi də ədalətlə olardı.

Özü də bu güzəştərdən əldə olunan qənaətlərin investisiya məqsədləri üçün kooperativdə istifadə olunması qanunvericilik aktlarında nəzərdə tutulmalıdır.

Mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsullarının satışı sivil sistemini qurmaqdır. Bu problemi həll etmək məqsədilə Prezidentin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi" sahəsində əlavə tədbirlər haqqında" sərəncamında ölkə ərazisində tədarük-satış bazalarının, ticarət şirkətlərinin, logistik və topdansatış mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

Məlumatdə ki, Prezidentin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Nizamnamə kapitalı dövlət büdcəsinin vəsaiti hesabına formalasın ASC-nin yaradılmasında əsas məqsəd dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzlaşdırılmış qaydada həyata keçirilməsini təmin etməkdir.

Hesab edirik ki, quruma ərzaq məhsullarının idxləna icazə verildiyi kimi, həmin məhsulları ixrac etmək və daxili bazarda satışını həyata keçirmek səlahiyyəti verilməsi də düzgün olardı. Bu addım istehsalçıları və ölkə əhalisini möhtəkirədən, inhisarçılarından qoruya bilər.

İndi problem ondan ibarətdir ki, daxili bazarda məhsul istehlakçıya çatanadək 3-4 dəfə əldən-ələ keçir ki, bu da sonda sünə bahalaşmaya səbəb olur.

Məsələn, kərə yağıının 1 kiloqramının idxlə qiyəti 5-6 dollar olduğu halda, Bakı marketlərində 9,5-10 dollara satılır.

Digər zəruri ərzaq məhsullarının qiyətləri də təxminən eyni yolla formalasın. Bunun qarşısının alınması yollarından biri əsas kənd təsərrüfatı məhsullarına dövlət sifarişinin tətbiq edilməsidir.

Tofiq HÜSEYNOV,

iqtisad elmləri doktoru, professor,

Əməkdar iqtisadçı

